

Qarabağ - inkişaf, tərəqqi meydani

Azərbaycanın işgaldən azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və inkişafi istiqamətində nəzərdə tutulan bərpa layihələri uğurla icra olunur, ərazilərin minalardan təmizlənməsi davamlı olaraq həyata keçirilir. Dövlətimizin başçısı mühəhibədən sonra ərazilərin minalardan təmizlənməsini prioritet vəzifə kimi qarşıya qoydu. Bunun üçün ilk olaraq Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyinin bir neçə xüsusi batalyonu və Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli Minalardan Təmizləmə Alayı tərəfindən torpaqların minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işlərinə başlandı.

Hazırda işgaldən azad edilən ərazilimizdə mühəndis işləri sürətə davam etdirilir. Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəketini təmin etmək məqsədilə yollar minalardan təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir.

Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına görə, indiyədək ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən düşməndən azad olunan ərazilərdə 26 min 455 hektar sahə mina və partlamamış döyüş sursatlarından təmizlənilər. Bilidir ki, 7558 ədəd piyada əleyhinə, 2342 ədəd tank əleyhinə mina və 9944 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

Xatırladaq ki, Laçın və Kəlbəcər rayonları ərazisindəki dəqiqləşdirilmiş mövqelərdə qanunsuz erməni silahlı dəstələrinin basdırıldığı piyada əleyhinə mina sahələrindən son on gün ərzində 72 ədəd 2019-cu ildə Ermənistanda istehsal olunan "PMN-E" növlü piyada əleyhinə və 2 ədəd tank əleyhinə mina çıxarılaraq daşınib və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Cari ilin sentyabr ayı ərzində işgaldən azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən 73 ədəd piyada əleyhinə, 47 ədəd tank əleyhinə mina və 8 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib, 273 hektar ərazi tam təmizlənilər.

Prezident İlham Əliyev ötən il mayın 3-də "Azərbaycan Respublikasının işgaldən azad edilmiş

ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" sərəncam imzalamaqla ölkəmizde "yaşıl enerji" zonasının qurulmasına mühüm önəm verildiyini diqqətə çatdırıb.

"Yaşıl enerji" zonası layihəsinin Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılmasını potensial imkanlarla bərabər, digər amillər də şərtləndirir. Belə ki, bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəldidiyindən, adları çəkilən iqtisadi rayonların bərpə-yenidənqurma məsələlərində də bu istiqamət əsas götürülür.

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" də də qlobal iqlim dəyişikliklərinin miqyasının azaldılması, təmiz ətraf mühitin təmin olunması və Azərbaycanın "yaşıl enerji" ölkəsinə əvvələməsi kimi məsələlər yaxın onilliyyin əsas strateji istiqaməti kimi göstərilib.

Qarabağ və Şərqi Zəngəzurda artıq bir neçə su-elektrik stansiyası inşa edilərək, işə salınıb. Gündə, eləcə də külək stansiyalarının yaradılması ilə bağlı konkret planların da ardıcılıqla həyata keçirilmesi diqqət mərkəzində saxlanılıb. Məsələn, bp şirkəti ilə imzalanmış icra müqaviləsinə əsasən, Cəbrayıllı rayonunda 240 meqavat gücündə günəş-elektrik stansiyasının tikilməsi qərara alınıb.

Xatırladaq ki, sözügedən "yaşıl enerji" zonası 10 min kvadrat kilometr ərazini əhatə edir. Bura daxil olan bölgələr 7200 meqavat gücünə, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su

ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır.

Bu məqamda qeyd edək ki, Azərbaycan ordusu tərəfindən tam nəzarətə götürülmüş Laçın şəhəri, Sus və Zabux kəndlərinin içməli su təchizatının bərpa edilməsi məqsədilə "Azərsu" ASC tərəfindən tədbirlər davam etdirilir. Adıçəkilən ASC-nin yaydığı məlumatda ilkin olaraq şəhərin mövcud su mənbəyi, su anbarları, magistral və şəbəkə su xətlərinin istismar vəziyyətinin təftiş edildiyi bildirilir. Məlumatda həmçinin şəhərin əsas içməli su mənbəyi olan subərəzian quylularının tamamilə istismara yararsız vəziyyətə salındığı, quyu zona-sında suqəbulədici qurğu, nasos stansiyası və elektrik təchizatı sistemlərinin məqsədli şəkildə sıradan çıxarıldığı, nasosların sökülürek aparıldığı vurğulanır.

Subərəzian quylularının bərpası qısa müddətdə mümkün olmadıqdan alternativ mənbə kimi bulaqlardan şəhərə suyun verilməsi qərara alınıb. Bu məqsədə magistral kəmərin qəzalı hissələri təmir edilərək, suyun optimal paylanması və tənzimlənməsi məqsədilə magistral kəmər üzərində siyirtmələr və havaburaxıcı quraşdırılıb.

Şəhər şəbəkəsi də istismara yararsız olduğundan, müvəqqəti olaraq yerüstü şəbəkənin yaradılmasına qərar verilib. Bu məqsədə müxtəlif diametrlə polietilen borularla 3 kilometrdən artıq xətt çəkilib,

mövcud magistraldan yeni şəbəkəyə birləşmələr verilib və ehtiyac olan tikiilərə içməli suyun verilməsi reallaşdırılıb. Eyni zamanda, şəhərdə sudoldurucu qılıq quraşdırılıb, xidmet göstərilməsi üçün əraziyə 3 ədəd sudəşyanın maşın cəlb olunub.

Bunlarla yanaşı, Laçın şəhərinin dayanıqlı su təchizatının aparılması məqsədilə layihələndirmə işlərinə başlanılıb. Mütəxəssislər tərəfindən subərəzian sahəsinə, anbarlara, nasos stansiyalarına baxış keçirilib, vəziyyət yerində qiymətləndirilib.

Yararsız hala salınmış subərəzian quyları, nasos stansiyası və digər hidrotexniki qurğuların bərpa edilməsi, anbarların yuyulub təmizlənərək istismara qaytarılması qərara alınıb.

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-dən isə bildirib ki, 1990-ci ildə Ağcabədi rayonu

Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır. Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti



ərazisində yaradılan Laçın Suvarma Sistemləri İdarəsinin əsas vəzifə və funksiyası rayonda olan əkin sahələrini suvarma suyu ilə təmin etməkdir. Bu məqsədə idarə tərəfindən hər il mütəmadi olaraq meliorativ tədbirlər davam edir.

Rayonun ümumi ərazisi 31619 hektar, suvarmaya yararlı sahələr isə 18510 hektardır. Ondan 12600 hektarda kənd təsərrüfatı əkinlərindən istifadə olunur.

Relyefi müxtəlif olan rayon Qar-Qar çay və Kür çayları əhəlatesindədir. Suvarma suyu öz axımı ilə Qarabağ-Laçın-Qayğı kanalından və mexaniki üsulla Kür çayından qaldırılaraq əkin sahələrinə verilir. Suyun maneqesiz axınıni təmin etmək üçün idarənin maşın-mexanizmləri ilə kanallarda mütamadi olaraq lildən təmizləmə işləri aparılır.

Laçın Suvarma Sistemləri İdarəsinin balansında kollektor-dren şəbəkələri də mövcuddur. İlkin su yüksəci kanallar 10 kilometrə yaxın, qapalı drenlər isə 10 kilometrdən uzundur. Ümumilikdə rayon üzrə suvarma kanallarının uzunluğu 349 kilometrdir.

Qeyd edək ki, Laçın Suvarma Sistemləri İdarəsinin balansında 17 ədəd nasos stansiyası artıq fealiyyətə başlayıb. Bu ilin yanvar ayından etibarən nasos stansiyaları vastəsi ilə 53700 kubmetr su verməklə 33 min 190 hektar əkin sahəsinin suvarılması təmin edilib.

İşğaldən azad olunan ərazilərimizdə turizm infrastrukturunun yaradılması, oradakı mədənitarixi abidələrin tanadılması ilə bağlı layihələrin icrası da diqqətde saxlanılır. Həmçinin turizm potensialının öyrənilməsi, qiymətləndirilməsi və turizm inkişaf konsepsiyanının hazırlanmasına da xüsusi önem verilir.

İndiyədə düşməndən təmizlənən ərazilərdə turizmin inkişafı ilə bağlı Regional Turizm Strategiyası və Fealiyyət Planının layihəsi hazırlanıb. Sözügedən strategiya layihəsinin istiqamətləri müvafiq olaraq "Azərbaycan Respublikasının işgaldən azad edilmiş ərazilərinin 2022–2026-ci illər üzrə bərpası və dayanıqlı inkişafı üzrə Dövlət Proqramı" layihəsinə integrasiya edilib.

Qarabağ regionunda turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Xocavəndin Hadrət qəsəbəsi, Tuğ, Ağbulaq, Şəker yaşayış məntəqələri, Kəlbəcərin İstisu qəsəbəsi, Şuşanın Daşaltı, Zülfüqarlı, Lex və Qamışlı, Qubadlının Bərgüşəd və Zəngilanın Qaragöl kəndlərinin müəyyən əraziləri turizm və rekreasiya zonaları üçün müyyənənşdirilib. Bu ərazilərə dair ilkin təqdimat sənədi hazırlanıb və aidiyəti dövlət qurumlarına ərazilərin inkişaf planlarında nəzərə alınması üçün təqdim olunub.

Tərtər rayonunun Suqovuşan qəsəbəsinin region üzrə rekreasiya

imkanlarının artırılması və aktiv turizm fəaliyyətlərinin yaradılması istiqamətində turizmin inkişafı ilə bağlı konseptual inkişaf planı hazırlanıb.

"Böyük qayıdış" strategiyasında başlıca prioritətlərindən biri də Qarabağ və Şərqi Zəngəzurda sosial şəraitin en yüksək səviyyədə yaradılmasıdır. Məqsəd keçmiş məcburi köçkünlərin bu ərazilərdə yaşayışının mütərəqqi beynəlxalq təcrübəye və innovativ yanaşmaya əsaslanan çəvik mexanizmlər üzərində qurulması, xidmetlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq prinsiplərinin reallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməsidir. Bu baxımdan düşməndən təmizlənən ərazilərdə "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi"nin (DOST Agentliyi) yerli qurumlarının təşkililərə də mühüm önem daşıyır. Bu konsepsiyanın gerçəkləşdirilməsi məqsədilə azad edilmiş ərazilərde "DOST" mərkəzlərinin təşkilə plannının hazırlanması bunun parlaq ifadəsidir.

Xatırladaq ki, cari ilin sonuna qədər Şuşa şəhərində Qarabağ regionunda ilk "DOST" mərkəzinin fəaliyyətə başlayacağı nəzərdə tutulur. Kəlbəcər, Laçın, Ağdam, Hadrət, Zəngilan, Füzuli və Qubadlıda da "DOST" filiallarının yaradılması, "ağlılı" kəndlərimizdə "SMART DOST" məntəqələrinin quraşdırılmasının planlaşdırılır. Xuxarıda vurgulananlara əsaslanıb qeyd edə bilərik ki, Azərbaycan hazırda özünün ən şərəflə, məsuliyyətli və tarixi dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq layihələri xalqımızı tərəqqiye, daha parlaq geleceyə aparır. Bununla da dövlətimizin başçısının Prezident seçilərək və etdiyi "hər bir azərbaycanlının Prezidenti olacaq" sözlərinin dövlət başçısının titanik fəaliyyəti ilə artıq təsdiqləndiyi sübut edilir.

V.BAYRAMOV,
"Xalq qəzeti"